

Millətə sevdalı Sabir,

## yaxud «Sabirin milli intibah ideali» kitabı

### (Əvvəli ötən saylarımda)

Polemika nə vaxt etiraz doğurmur? Mübahisə öz orbitindən niyə çıxmır: Tərəflər arasında münasibətlər mənəvi tarzlığı pozmursa, polemik fikrin inkişafına xidmət edirse...

Məsələnin bu psixoloji tərəfinə Təyyar Salamoğlu özü daha aydın, özünəxas məntiqlə cavab verir: «Diqqət etsəniz, görə bilərsiniz ki, opponentlərimiz arasında bu gün da ədəbiyyatşunaslıq elmimizin və tənqidimizin ağır yükünü çiyinlərində daşıyan alımlorımız var. Bu polemikalar onlarda heç bir etiraz doğurmayıb. O mənada yox ki, onlar bizim bütün fikirlərimizlə qeyd-sərttsiz razılıqlılar. Yox, ona görə ki, onlar bizim fikirlərimizdə elmi mühakimə, məntiq, nəzəri yanaşma görübllər. Onlar çox yaxşı başa düşürər ki, polemikada - ədəbi mübahisədə prof. Y.Axundlu, yaxud T.Salamoğlu, prof. B.Əhmədov, yaxud T.Salamoğlu mənafeyi yoxdur. Polemikada bir mənafə var: ədəbiyyatın mənafeyi. Ədəbiyyat naminə polemika aparılanda ədəbiyyat da, ədəbiyyatşunaslıq da qazanır. Bu, mübahisəsiz həqiqətdir» (Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.80).

Ümumiyyətlə, «Sabirin milli intibah ideali» kitabında müəllif əsasən seçilən tənqid məktəbi yaratmış Yaşar Qarayevlə poeplimkaya üstünlük verir. Bunun bir çox sebəbləri var. Əvvəla, Yaşar Qarayevin tezisləri tənqidə kifayət qədər dözlündür. Daha o qədər yox ki, tarixi inkişafın açığı həqiqətləri də inkar etsin. Onunla polemika elmi güc və ona qarşı dura biləcək məntiq tələb edir. Təyyar Salamoğlu ən kəskin məqamlarda belə Yaşar Qarayev və ehtiramlı münasibətini qoruyub saxlayır: «Y.Qarayevin Azərbaycan ədəbiyyatşunaslığı, tənqid və nəzəri fikri üçün kim olduğunu, ədəbi-elmi fikir tariximizdə onun mövqeyini biz çox yaxşı bilsər və qəbul edirik. Bütün digər tədqiqatları ilə bərabər, Azərbaycan realizminin mərhələ və tipologiyasının elmi cəhətdən əsaslandırılmışında, maarifçi və tənqidə realizmin estetikasının elmi müzayəənlik və konkretliklə şərhində böyük alimin xidmətləri danılmalıdır.

Azərbaycan tənqidinin estetikasını C.Məmmədquluzadə ilə bərabər, Sabir satirası əsasında araşdırması, bu araşdırmacların son nəticədə Sabir poetikasının tədqiqində növbəti uğur olduğunu da başa düşür və dəyərləndirir. Elə ona görə də Sabir yaradıcılığına münasibətdə bizi yeni görünən fikirlərimizi Y.Qarayevin «məhəkə dası»na vururuq.

Ədəbiyyatşunaslıq, eləcə də onun bir qolu olan sabırşunaslıq statik bir sahə deyildir. Elm dialektik inkişaf tələb edir. Hər yeni doğulan fikrin dialektik inkişaf mənasında köhnəni inkar etməsi ciddi elmi qanuna uyğunluqdur. Bu mənada bizim görkəmli alımla polemikalarımız sabırşunaslığın irəliyə doğru hərəkəti naminədir» (Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.81-82).

Təyyar Salamoğlu açıq fikir adamıdır. Əbədi tənqid döyüşlərindən keçmiş Yaşar Qarayev məktəbinin təmsilçiləri ilə yaxın yaradıcılıq əlaqələri saxlayır; Şirindil Alişanlı, Rəhim Əliyev, Zaman Əsgərli, Tehran Əlişanoğlu, Rahid Ulusel və s. Təyyar Salamoğlu polemika kontekstində bu adları özü yada salır. Burada AMEA-nın Ədəbiyyat İnstitutunda Qurban Bayramov, Tahirə Məmmədli, İsa Həbibbəyli, Asif Rüstəmli, Elçin Mehrəliyev, İslam Qəribli və digərlərini də xatırlatmaq olar. Bu alımlarla hər hansı ədəbi elmi mövzuda səhəbət dəyərlə polemikalara çevirilir. Hətta adı sanemalar, zarafat təriqində replikalar («Təyyar Salamoğlu deyir ki, Sabir satira yazmayıb») yeni fikir axınları yaradır. Öz ətrafında elmi mühit yaratmağın başqa forması, yaxud adı varmı?.. Bütün yollar (seçilmiş) gərək həqiqətə aparsın. Polemika Salamoğlunun «Milləti» özünün, Sabi-

rin - «Hophopname»nin əzəl mübtədasına qədərki yoluna işq salıb, əlbettə yolun əvvəli Yaşar Qarayevin və hətta Sabirin müasirleri olan sələflərindən başlamışdı. A.Səhət doğru deyirdi: «Sabir əfəndi millətdən ötrü çalışırı. O, aşiq idi». Təyyarın kitabın epiqrafına çıxardığı və çox sevdiyi istinadlardan biri də budur. Bəli, aşiq olmayan özünü qurban verə bilməz.

Təyyar Salamoğlu polemikada cəhl etmir. İnandığı, qavradığı, tanışın biöt etdiyi həqiqəti neinki təsdiqləyir, onu bütün varlığı ilə qoruyur: «Sosial tipə münasibətin «öldürücü», «məhvədic» xarakter dasmasının milli məzmunu nədən ibarətdir? Sosial tipin məhvi Sabir, son nəticədə isə millətə nə verir? Bu cür münasibətin - ifşanın perspektivi nədir? Bu sualın cavabı rasional düşüncə üçün sıfır bərabərdir. Ona görə də biz Sabir satirasındaki güllüşü öldürücü, məhvədic güllüş kimi yox, tənqidli güllüş kimi qavrayırıq. Onda tənqid var, kinayə, hətta sarkazm da var, lakin mahiyyəində öldürücülük yox, ictimai şüura təsir hesabına tipin tərbiyə edilməsi məqsədi dayanır. Biz məsələni belə qoyurraq: «İfşa Sabir üçün məqsəd deyildir. Əslində, Sabir ifşa yox, tənqid edir və bu tənqid heç bir halda hansısa bir sosial təbəqəni, zümrəni təmsil edən tipi sıradan çıxarmaq, məhv etmək məqsədi daşımur. Ümumiyyətlə, Sabirin estetik düşüncəsində ölümə məhkum olan milli-sosial təbəqə yoxdur. Sabir yenice yaranmaqdə olan burjuva münasibətləri zəminində meydana çıxan sosial təbəqə və zümrələri milli birlik uğrunda mübarizəyə səsləyir» (Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.88).

Bütün hallarda Təyyar Salamoğlu konsepsiyasının Sabirə münasibətdə bir üstünlüyü həmişə etiraf olunacaq. Sabir üçün ideal millət və bu baxımdan milli birlik idi. Onun yanaşma tərzi təlqin edir ki, milli birliyi qorumaq üçün milli-mənəvi zəmin düzgün qarvanılmalıdır. Onun yeni metodoloji yanaşmasının əsasında humanizm dayanır. İnsanı qorumaq, onu məhv olmaqdan hifz etmək. Uzun çarpışmalarдан sonra qarvadığımız, çıxış yolu kimi qəbul etdiyimiz azərbaycanlıq ideologiyası da milli birliyə, humanizmə ölməyən tarixi mənəvi dəyərlərə əsaslanır.

Son olaraq deyərdim; kim azərbaycanlılığı amal kimi qarvayırsa, milli birliyə güvənlərə vətoni tapınaq bilirsə məni də öz yanında görsün.

Bu yolda «ictimai yuxarılar» bir qədər daha artıq humanist, insaflı, «ictimai aşağılar» da daha artıq ayıq və feal olmalıdırlar.

### SABİR SATIRASININ DANIŞAN SƏSLƏRİ

«Sabir satirasının dialoji məzmunu» məqaləsi «M.Ə.Sabirin milli intibah ideali» kitabında dördüncü - sonuncudur. Elə bəri başdan demək yaxşı olar ki, bu kitaba toplanmış məqalələrin hər birində elə tezislər var ki, müəllif zaman-zaman bu tezislərə qayitmaqla Sabirin indiyədək açılmayan, çevriləməyən fikir laylarını aça bilər. Bu da Sabırşunaslığı zənginləşdirən yeni əsərlər - yeni kitablar deməkdir.

Hər halda tənqidçi Təyyar Salamoğlunun (onun tədqiqatlarında - eləcə də Sabirlə bağlı tədqiqatlarında ədəbiyyatşunaslığımızın müxtəlif problemlərinə dərin və əsaslı münasibətlər bildirilir. Ədəbiyyatşunaslığın köklü problemlərinə istiqamət verəcək tezislər irolu sürürlür, bu, onun geniş ədəbiyyatşunaslıq meydanında kifayət qədər tutarlı söz sahibi olmasından xəbər verir.) dialoji məzmun dedikdə Sabir satirasının səslərini nəzərdə tutduğunu və əsəsən də Sabir satirasında iki səsi eşitdiyini başa düşmək olar. Əsərdə dialoji məzmunu duymaq, bir çox hallarda polifonik səsləri eşitmək üçün dialoqu (dialojini) yaradan tərəfləri görmək, polifoniyanı yaradan

səsləri fərqləndirmək, bir-birindən ayırmak lazımdır. Azərbaycan ədəbiyyatşunaslığına dialoji məzmun, polifonik əsər (roman) anlayışlarını M.M.Baxtine əsaslanmaqla demək olar ki, T.Salamoğlu götirmişdir. Bu da onun yaradıcı və qəhrəman; yaradıcının prosesə zahiri müdaxiləsi və mənəvi münasibəti, qəhrəmanın görünən tərəfləri və onun əslində kimliyi... bütün bu məsələlərin açımı, əslində, tədqiqata psixoloji məzmun verən tendensiyadır. Tədqiqatda bu cür yanaşma insan okeanın min illər boyu xam qalmış, öyrənilməmiş tədqiqata cəlb edilməmiş sahələrinə yol açmaq, baş vurmaq deməkdir. Yalnız bu yanaşma ilə əsərin qəhrəmanı ilə yaradıcının sərhədlərini ayırmak olar. Bu özündəki təyinətdərdir. M.M.Baxtin yazırı: «Özündərkə qəhrəman obruzının yaradılmasının dominantı kimi öz-özlüyündə bədii dünyanın monoloji vəhdətini dağıtmak üçün artıq kifayət edir, lakin bir şərtlə ki, özündərkə olaraq qəhrəman həqiqətən də təsvir edilir, ifadə edilmir, yəni müəlliflə birləşmir, onun səsinin rupperuna çevrilir, deməli, bu şərtlə də qəhrəman özündərkinin aksentləri, həqiqətən də, obyektivləşdirilmiş və əsərin özündə qəhrəmanla müəllif arasında məsəfə qoyulmuşdur. Əgər qəhrəmanı onun yaradıcısı ilə birləşdirən göbək kəsilməmişdirə, onda bizim qarşımızdakı əsər deyil, şəxsi sənəddir» (M.M.Baxtin, «Dostoyevski poetikasının problemləri», 2005, səh.83). Doğrudur, Baxtin qəhrəman və müəllif arasında həmişə kəskin sərhəd qoymur, bir çox hallarda müəllif düşüncələrinin davamı, yaxud ifadəsi kimi də görür qəhrəmanların düşüncə və nitqlərini. Bütün bunlar Baxtinin görüşlərində ziddiyət yox, tamlıq yaradır.

Təyyar Salamoğlu Sabir satirasının dialoji məzmununa həsr elədiyi məqaləsinin girişində tənqidli realizmin mahiyyəti, onun realizmin dərkində yeri, maarifçi realizm ilə əlaqələri, genetik bağları haqqında bir daha məlumat verir və «estetik idealın inkar yolu ilə təsdiqi realizmin əsas qanuna uyğunluğu hesab edildiyini» bildirir. Bir sözə, bütün bunları «milli realizmin yeni inkişaf mərhələsi üçün bu prinsiplərin «qotu normativ akt» kimi qəbul edilməsi bizə mübahisəli görünür» deməklə polemikaya yol açır. Poemika üçün dəqiq və aydın tezis irolu sürür: «Ən azi ona görə ki, Sabirin yaradıcılığı bu «qanuna uyğunluq»dan komara çıxır. Sabir satirasında inkar pafosu ilə təsdiq pafosu bir-birini tamamlayaraq, onun dialoji məzmununu önsə çıxarıır. Bu satira heç də həmişə eybəcərliyi inkar məzmununu ilə özünəməxsusluq qazanır. Burada cəmiyyətdə gedən proseslər mürəkkəbliyi, ziddiyətləri, müsbət və mənfi tərəfləri ilə əks olunur. Sabir satirası maarifçi dünyagörüşünün ifadəsi olaraq öz üzərinə milli şüurun formalasdırılması funksiyasını götürür. Bu funksiya onun cəmiyyətin bütün təbəqə və zümrələrinin həyatını bədii təhlil predmetinə çevirməsini qaćılmaz edir» (Təyyar Salamoğlu «M.Ə.Sabirin milli intibah ideali», Bakı-2015, səh.108).

Sabir vətonu cəmiyyəti arzulayırdı. Bu, onun məramı idi. Milli şüuru oyatmaq onun məqsədi yox, onun üçün vasitə idi. Satirik üslub və bütöv yaradıcılığı da vasitə zəncirinin coxsayılı parçalarından sayılmalıdır. Sabir məktəbdar idi. Ruh etibarı ilə müəllim - öyrətmən idi. Onun yaradıcılığı millətinə düz yol göstərən müəllimin səsi idi. Müəllim isə cəmiyyəti bir-birinə vuran, ölkəni qan canağına çevirən Paris kommunası sayaq inqilabi arzulamazdı. O, artıq yaxın keçmişdən repressiyallara, gilötinə, dar ağaclarına, güllələnməyə, ən yaxşı halda sürgünlərə yol açan inqilabın nə demək olduğunu bildirdi. Onsuz da Sabirdən sonrakı tarixin acı həqiqətlərini bilirik. Dahilərin əməli zamanlarının mənzərəsini dəyişsə də bunlar göləcəyə hesablanmış qənaətlərdir. Ona görə də Sabirin inqilabçı obrazının yaradılmasına cəhd edən sovet ədəbiyyatşunaslığının

ozəldən sohv mövqeyini Təyyar Salamoğlu elə Sabirin özünə əsaslanmaqla göstərir. Çoxları Sabirin qan danışdığını, ağızdan qan tökdüyünü desə də, o, özünəxəs elmi təmkinlə Sabirin ağızından qan yox, söz tökdüyünü, ancaq kəskin söz, iti söz, insana təsir edib onu oyadın söz tökdüyünü bildirir. Müəllim məqamına görə öyrətdiyi şagirdi ilə hərədən əndəzə içində necə sərt danışırsa, o da eləcə danışır. Təyyar Salamoğlunun obrazı: «Sabir satirada inqilab yaratmışdı. Lakin bu, «inqilab uğrunda satira» deyildi. Sabir satirasında inqilaba çağırış ideyası yox idi və o, kütləni inqilabi mübarizəyə səsləmirdi. Sabir şüurda inqilabdan danışır. O, mənsub olduğu millətin sosial şüurunun oynaması, insanların özünü və millətini, milli varlığını dərk etməsi, vətəndaş kimi yetişməsi uğrunda mübarizə və mücadilə yolunu seçmişdi. Büyüyük sənətkar 1906-10-cu illər arasında bir neçə məqalə yazmış və onları «Həyat», «Irşad», «Tazə həyat», «Həqiqət» və başqa qəzetlərdə çap etdirmişdi. Bu məqalələrdə biz dahi sənətkarın satirik şeirlərində ifadə olunan məramın açıq, publisistik ifadəsini görürik. Sabir milli tərəqqi uğrunda mübarizədən danışır. Bütövlükdə İslam dünyasının geriliyindən səhəbat açır və yana-yana, vətəndaş ağrısı ilə bildirirdi ki, «bu cəhalət bizi odlara yandırır, biz hələ bixəbər qalırıq». Sabir mədəniyyət, hürriyyət zamanının gəldiyini uca səslə elan edir və ona yetişməyin çarələrini axtarırı» (Təyyar Salamoğlu «M.Ə.Sabirin milli intibah ideali», Bakı-2015, səh.108-109). Sabirin, həm də böyük publisist olduğunu inkar etmir. Söz demək meydanının publisistikada daha geniş və açıq olduğunu onun özü də yaxşı bilirdi. Onun bir müəllim, bir maarifçi obrazını öz nitqində çatdırır: «Bilirmisən çarəmiz nədir» sənalına Sabir belə cavab verirdi: «Bəli, çarəmiz, ən böyük çarəmiz məktəbdür. Məktəb, yənə məktəb! Hələ isə hər şəhərdə, bacardıqca hər kənddə iştiyəq ilə, ittiyəq ilə məktəb açmalı» (M.Ə.Sabir. Hophopnamə. İki cild. Bakı, «Şərq-Qərb», 2004, səh.206.) (Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.109). Zənnimcə, Sabir satirasında da bu səs arxa planda bəzən aşkar, bəzən qismən örtülü şəkildə olsa da, görünür. Bu obrazın səsi bədii mətnə bir çox hallarda dialoji məzmun verən səsdir.

M.Ə.Sabirin alovlu bir publisist və alovlu bir müəllim olduğuna onun hər kəlməsi canlı şahid durur. Yeri gəlmışkən, Sabirin publisistikası da müasir dövrün baxış bucağından öyrənilməli, tədqiq olunmalıdır. Həm də artıq bu dəyərli publisistikən tədqiqinin ilk addımlarını biz Təyyar Salamoğlunun Sabirşunaslığı yenidən ruh gətirən tədqiqatlarında görürük. Təyyar Salamoğlu elə Sabirin publisistikən düşüncələrinə söykənərək qətiyyətlə deyir: «Sabir gələcəyə, istiqbala gedən yolu məktəbdən keçidiyi israrla təkrar edir, «məktəb uğrunda mübarizə»ni böyük vəzifə, «ali məqsəd» hesab edərək yazırı. «Ey millətimizin ziyanlı cavanları, bilsəniz ki, siz dünyalar qədəri olan bir vəzifə altında yaşayırısz! Budur, vətəni-əzizimzinin gül, rəyəhin bitirən torpaqları qərdaşlarımızın məsum qanları ilə, elmsiz, tərbiyəsiz cavanlarımızın vəhşikarana, zalimanca hərəkatlarından ağastə olduğunu görürsünüz! Bu hərəkatlar elmsizlikdən, cəhalətdən naşı deyilmidir? Əfradı-milləti-islam cəmiən rifahi-halları üçün, istiqbalda səadətləri üçün siz alicənablara göz tikməyiblərmi? Hərgah siz bu şanlı vəzifənizi layiqinə yerinə yetirəniz, yəqin ki, yəqin ediniz ki, zənciri-əsarətdə, qeydi-cəhalətdə boğulub qalmış millətdəşlərimizi qərg olduları vərteyi-fəlakətdən sahilicə çixarda bilərsiniz» (M.Ə.Sabir. Göstərilən kitabı. s.206-207). (Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.110). (Davamı 9-cu səhifədə)

### (Əvvəli 8-ci səhifədə)

Sabirin məktəbdarlığı, uşaqların dərslik qayğıları S.Ə.Şirvani ənənəsindən gəldirdi. Firdun bəy Köçərli ilə müasir olması, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev... digər pedaqoq-məktəbdar-mütəfəkkirlərin yaşadığı mühitdə uşaqları falaqqadan, çörəkədən... və Sədinin «Gülüstan» və «Büstən»indən xilas etməyin yolları axtarılırdı. Bu axtarılan yollardan biri də uşaqlar üçün yeni ruhlu yazılar - əsərlər yaratmaq, kitablar hazırlamaq idi. Sabir bu dərsliyi öz şeirləri ilə yaradır. Ayrı-ayrı məktəblərdə yayılan, müasirləri tərəfindən təqdir edilən jurnal (**qəzet**)-lərdə çap etdirirdi. Təyyar Salamoğlu «Sabir və yeni məktəb» problem mövzusuna da kifayət qədər yer ayırmalı ustadin, həm də millətin gələcəyi ilə bağlı qayğılarına da işiq tutur. Nə qədər aydın bir tezis irəli sürür: «Hophopnamə»nın «Millətnamə» olmaq məramı «məktəbnamə»-dən keçir. Görkəmlı ədəbiyyatşunasların mülahizələrinə istinadla düşüncələrini açıqlayır: «Akademik İsa Həbibbəyli təmamilə doğru vurgulayır ki, «Mirzə Ələkbər Sabirin satiralarında mövcud vəziyyətdən çıxış yolu kimi məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdürkə çəgiriş motivi ön mövqeyə çəkilmişdir» (**Həbibbəyli I. Ədəbi-tarixi yaddaş və müasirlək. Bakı. «Nurlan», 2007, s.115.**). Görkəmlili alimin «Sabir dolayı yolla məktəbi milli oyanışın, dirçəlis və tərəqqinin əsas hərəkətvericisi qüvvəsi olduğu qənaətindədir» tezisi və bu istiqamətdəki təhlilləri (**Həbibbəyli I. Göstərilən əsəri. s.116**) «Hophopnamə»ya yeni elmi baxışın ifadəsi kimi ciddi maraq doğurur.

bu şeirləri uşaqlara əzbərlədirdim. Və onlara deyirdim ki, həmin şeirləri həyat-bacada, evdə hündürdən oxusunlar. Etiraf edirəm, faydası da olurdu. Şikayətlər də məktəb direktoruna yol tapırdı. Bir dəfə şurada mənə xəbərdarlıq da etdi. Sabirin dərslikdə olmayan bu tipli şeirlərini uşaqlara öyrətdiyimə görə. Daş hansı bostana atıldırdı hər kəs özü yaxşı bilirdi. Salamoğlu yazır: «1906-ci ildə dövri mətbuatda Sabirin iyirmi üç satirası çap olundub. Bunlardan doqquzu elmin və təhsilin əhəmiyyəti, valideynin uşaqların elmə və təhsilə cəlb olunmasına münasibəti məsələsinə həsr olunmuşdur: «Ol gün ki, sənə xalıq edər lütf bir övlad», «Bilməm nə görübdir bizim oğlan oxumaqdandan?!», «Tərəpənmə, amandır, bala, qəflətdən ayılma!», «Ata nəsihəti» və s. İlk növbədə, bu satiralarda milli mühitdə məktəbə münasibətdəki köklü ziddiyətlərin məharətli bədii təsvirini görmək mümkündür. Bir tərəfdən heç cürə oxumaq istəməyib, küçəni özünə şəaliyyət meydani seçən uşaqlıq obrazı, digər tərəfdə bütün varlığı ilə təhsilə, elmə meyil salmış məktəblinin obrazı, bir tərəfdən elma, təhsilsə qənim kəsilən atanın obrazı, o biri tərəfdə oğlunu oxumağa həvəsləndirdiyi üçün əri tərəfindən olma-zin töhmətlərə məruz qalan ananın obrazı və s. Göründüyü kimi, mənzərə kifayət qədər mürəkkəbdür. Ancaq ümidiş də deyil. Çünkü Sabir satirasının təqnid hədəfinə əsərlər «zülmət səltənəti»ndə zəif şəkildə olsa da «işiq şüə»ları görünməkdədir. «Ata nəsihəti», «Bilməm nə görübüdür bizim oğlan oxumaqdandan?!» satiralarında təhsilə, elmə cahillik prizmasından baxış təqnid hədəfinə əsərlər qeyri-mənşətli, cəmiyyətin irəliyə doğru hərəkətinə təkan verən proseslər də bədii təsvirin mərkəzinə

proseslərinin, milli düşüncənin formalşemasının, vətəndaş cəmiyyəti yaratmaq uğrunda mübarizənin genişlənməkdə olduğunu, qarışışın mədəni hərəkətə çevirdiyini müşahidə etməyə imkan verir. Sabir cəhalət dünyasını göstərməklə bərabər, ona müqavimət göstərən «güt»ün də mövcudluğunu müşahidə edir və öz müşahidələrini satiralarının dialoji məzmununda çox aydın əks etdirir. Biz Sabir satirásında artıq elm, təhsil yoluna düşən məktəblinin obrazını gördükdə buna təəccüblənmirik. Çünkü cəmiyyətdə gedən proseslər bütün tərəfləri ilə bu satira güzgüsündə əks olunmaqdadır. Satirik tipin «monoloq»unun dialoji məzmununda ictimai şüurun formalşama prosesi, milli düşüncənin oyanması, vətəndaş şüuru uğrunda mübarizə hərəkətinin ən səciyyəvi əlamətləri, konkret detalları əks olunur» (**Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.117-118**).

Sabir satirasının prototipləri indi daha yaxşı görünür. Sovet dövründə onlar sərt partiya (**proletariat**) diktaturasının (**hərçənd ki, partiya diktaturasının təmsilçilərinin özləri də satira hədəfinin obrazları idilər**) nəzarətində idilər. Buna görə də partiya şüarları ilə silahlanaraq fəhləkəndli hökumətinin təntənəsindən danışır, sözde humanizmdən boşboğazlıqla söz açırlar. Mətbuat və ədəbiyyat sərt senzura nəzarətində idi. Çünkü dördüncü hakimiyət siyasetin (**partiya**) işinin vintciyi (**vinti də yox**) sayılırdı. Sabir satirasının bəşəriliyi orasındadır ki, söz qadağalarдан qurtulan kimi satira öz mərtəbəsində yeri tutdu. Mən deməzdim ki, satirikin başı sıqallandı, ona layiq olduğu ödüllər verildi. Yox, bu olmadı, yəqin ki, hələ yüz il də bundan belə Sabir və onun bugünkü

lər. İndi belə bir boynuyoğunu vəsf etmək, onu tərifləyib (**vərdişinə uyğun**) göye qaldırmaq, sonra da elə göydə buraxıb getmək necə yaxşı olardı.

Bu olardı Sabir babanın yazı yolu. Amma yox, nə qədər Sabir dağına güvənlə olsaq da bu günün öz dili, öz yazısı var. Al gəldi dostum **“Boynu yoğun”**:

*Yaxın gəl, əzizim, sənə hörmətin,  
İzzətin ünvani çiçəklər dərim.  
Açıb yaxasını sözün, hikmətin,  
Adına-sanına şabaşlar verim.*

*Mən ki, yad deyiləm, gəl, gəl,  
Sənə dil vermİŞəm dillərdən bəri.  
Çəkinmə, ağlama yenə də gül, gül,  
Bu dövran sənində illərdən bəri.*

*Yoğun boyun üstə dayanan başın,  
Cərgədə hələ ki, yerin görünür.  
Neçə boynuyoğun qohum, qardaşın  
Üstündə yalançı kölgən sürünür.*

*Rentgen gözlərimin işığına bax,  
Murdar sıfətini görərsən orda  
Şərəfsiz adına güvənmə qoçaq  
Adın say üçündür siyahılarda.*

*Sürtülmüş üzündə neçə çalar var,  
Kişilik, adamlıq rəngindən başqa.  
Boş başın içindən nə desən çıxar  
Mərdliyin, düzlüyün cəngindən başqa.*

*Dilindən çıxana sahib durmazsan  
Böhtana hazırlı alçaq niyyətin.  
İnsanlıq adına salam verməzsən,  
Dadını bilməzsən səmimiyyətin.*

*Yeyilib çeynənmış abır, isməti,  
Nazırı, niyazla qaytarmaz pir də.  
İtən heysiyəti, itən hörməti*

## yaxud «Sabirin milli intibah ideali» kitabı

Doğrudan da, məktəb Sabir yaradıcılında çox mühüm sosial funksiya daşıyır. Bütün sosial təbəqələr, bütün nəsillər məktəb adlı məhəkə daşına vurularaq qiymətləndirilir. Çünkü sənətkarın uğrunda mübarizə apardığı milli hərəkatın gerçəkləşməsinin əsas meyari məktəbə münasibət idi. Milli taleyin irəliyə doğru hərəkəti, milli tərəqqiyə gedən yol məktəbdən keçirdi. İlk növbədə, məktəblər açılmalı, məktəbin açılması zərurəti dərk olunmalı idi. Məktəb ictimai şüurun formalşdırmanın təməlini qovan bir məbəd kimi təsəvvür edilməli idi. Ədəbiyyatşunaslığda təmamilə doğru vurgulanır ki, «Sabirin ən vacib ideallarından biri də millətin ağ günlərə çıxdığını görmək, onun parlaq gələcəyini təmin edəcək yeni nəslin təlim-tərbiyəsinin yoluna qoyulması idi» (**Nəbiyev B.Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani M.Ə.Sabir haqqında tədqiqlər. Bakı. «CBS», 2012, s.23**). Sabir satirasında valideynin məktəbə, uşağın oxumasına münasibətinə son dərəcə ciddi əhəmiyyət verilməsinin əsas səbəbi bu idi. Onun məktəbə bağlı qaldırdığı ilk problem uşaqların təhsil alması zərurətinin milli düşüncədə yer alması idi. Buna nail olmaq milli düşüncənin formalşaması istiqamətində ilk addımın atılması demək idi. Lakin məktəbə münasibət milli mühitdə birmənali deyildi. İctimai şüurun formalşdırıldığı, dini fanatizmin hökm sürdüyü bir cəmiyyətdən dənizəyi məktəbə etiraz ruhu çox güclü idi. Məhz buna görə, Sabirin yaradıcılığında təqnidin ilk hədəfləri «uşaq mənimdir əgər, oxutmuram, əl çək!» deyən və sosial şüurdan məhrum olan ata-analar idi» (**Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.112-114**).

Məhz məktəb qayğıları Sabiri uşaqlar üçün yazdığı lirikadan uşaqlar və atanalar üçün satirik yazınlara götürür. Sabirin avam ata-ana tiplərini mən yetmişinci illərin ikinci yarısında işlədiyim dəq kəndlərində də görmüşəm. Uşaqları bu tip atanaların əlindən alıb məktəbə götürmək necə çətin idi. Mən ədəbiyyat dərslərində

çəkilir» (**Təyyar Salamoğlu. M.Ə.Sabirin milli intibah ideali. Bakı-2015, səh.114-115**). Sabirin yaradıcılığında (**və təkcə satiralarında yox**) dialoji məzmunu təmin edən tərəflər (**təəssüf ki, Təyyar Salamoğluna qədər tam müşahidə olunmayan tərəflər**) özünü gizlətmir. Kimin kim olduğu tipin dili ilə açıqlanır. Tip xarakterinə görə müəlliflə bağlı deyil. Baxın demiş, onları bağlayan «göbek» kəsilib. Ancaq onları başqa bağlar, həm də bir-birinə tərəf çəkir. Bu tipin özgə olmadığı, müəllifin temsil elədiyi milletin bir üzvü olduğu da gizlədilmir. Özü milletə yaramasa da, oğlu-övladı oxuyub millət üçün faydalı vətəndaş ola bilər. Təyyar Salamoğlu bunu müəllifin qırılmayan-kəsliməyən ümidi hesab edir və inamı təmin edən işiq şüalarına bənzədir.

Nitq, danışq gözlərimizin axtardığı mənzərəni göstərir. Çox doğru olaraq Təyyar Salamoğlu da bunu bədii dilin dialoji məzmunu daşıması kimi xarakterizə edir. «Ata nəsihəti» satirası yeni dünya ilə köhnə dünyadan qarşılaşmasıdır. Bu qarşılaşmada ata nə qədər zülməti təmsil edir, uşaqların oxumaq inadi və həvəsi ilə kəsilə bilməyəcək işişi andırır. Onun şeir oxumaq, elm öyrənmək istəyi yeni cəbhənin gücündən xəbər verir: «Sabir satirasında atalar-oğullar problemi çox vaxt mühafizəkar dünyagörüşünə malik ata ilə yeniləşən dünyadan təmsilçisi olan övlad arasındakı münaqış şəklində öz həllini tapır:

*Bəsdir oxudun, az qala canın tələf oldu,  
Bu kardan əl çək!  
Yazmaq, oxumaq başına əngəl-kələf oldu,  
Əşardan əl çək!*

- misralarının və bu kimi digər misraların dialoji məzmunu elmə, təhsilsə cahil münasibət göstərən ata obrazı ilə bərabər, cəmiyyətdə gedən mütərəqqi proseslərin axarına düşən, «zülmət səltənəti»ndəki «işiq şüələri»nin gündən-dünə güclənəcəyinə ümid yaradən məktəbli gəncin obrazını da təsəvvür etməyə imkan verir. Dahiyanız istedad və iti müşahidə vətəndaş sənətkar cəmiyyətdə gedən yeniləşmə

ardicilları qəbirlərinin şəkilləri çəkiləndən sonra təqdir olunacaq, layiq olduqları yer göstəriləcək. Hələ ki, Sovet hakimiyətindən qalma inersiya ilə Sabir öyrənilir, onun öyrənilməsi, xatirəsinin yad edilməsi dövlət qərarları ilə tənzimlənir. Sabiranə uslubun müsabiqəsi, ödülləri kimsənin yadına düşmür.

Sabir isə öz təmkinindədir. Özünün dəqilində ecazlarını oxumaqdadır.

O, millətin yaralı yerlərini öz dəqilindən baxmaqla daha yaxşı görür. İşsizliyin, ixtiyarı özündə olan bir boynu yoğunun qapını bağlayıb adamları bayırı tökməyinə də yaxşı nəzər yetirir. Haqqı tapdanınların məzələmələri da onun gözləri öündəndir. Yalanlar, saxtalıqlar, vədlər baş alıb gedir. Sabir haqqında Təyyar Salamoğlunun (**eləcə də digər Sabirşunaslarının**) tədqiqatlarını oxuduqca (**bir çoxlarının yaddaşda təzələmək üçün vərəqlədikcə**) böyük sənətkarın obrazları qalereyası gözlərimin qabağında sıralanır. Ve onun nəhəng bir axın qabağında necə dayana bilməsini təsəvvür etməyə çalışır. Elə onun öz obrazını da həmin andaca gözlərimin önünə çəkirəm. «Bənzərəm bir qocaman dağa ki, dəryadə durar». Axın sunami gücü ilə yerməkdədir, doğrudur Sabir dağını oyub-dağıdır, məhv edə bilməsə də keçib gələ bilir; Onların arasında yalançı millət vəkili, böhtənçi siyasetçi, yala hürən gəvəzələr, tutuşqu qəzətçilər də az deyil. Bu qədər boynuyoğular cəmiyyəti ayaqlarının altına alıb daha yuxarırlara can atırlar. Gözərim boyunyوغardan birini tutur. Baxıram boy buxununa, sirinə, sifətinə özünü tox tutur. Ancaq qorxaq və riyakar simasını gizlədə bilmir. Deyirəm, baba, gəl bunu bir vəsf elə; kişi dəq təmkinini pozmur. Ancaq sırayətəcidi baxışları ilə onu sən özün vəsf elə - deyir. Axi onu sən yaxşı tanıyırsan. Adamları (**milləti**) necə barmağına doladığını bilirsən. Nə var, götür qələmi yaz, adı boynuyoğundur də, bunu ki, bilirsən.

Hə, baba, düz deyir. Adı boynuyoğundur; xalq arasında sözə deyər verib nəticə çıxarmaya «sözü boynunun dalına atır, görmürsən boynunun yoğunluğunu» deyir-

*Çətin ki, axtarib tapasan bir də.*

*Yolunu, izini süpürmürəm ki,  
Görənlər tanışın səni, can-ciyər.  
Kişi adına da tüpürmürəm ki,  
Yaxşı kişilərin ruhu inciyrə.*

*İndi get sözümüzü yoğun boyunun  
Yağlı yağırina təpitmə elə.  
Gün gələr qurdüğün çirkin oyunun  
Dolaşq toruna düşərsən elə.*

*Vəzifən, mənsəbin, pulun güləsə də,  
Saxta heysiyətin tikan kolusən.  
Nəfəsin yalanla gedib gəlsə də,  
Sən elə dünəndən diri ölüsən.*

*Ölənin dalınca nə danışasan,  
Səni lənətləyən zaman gələcək.  
Yüz dərə adlayıb, min yol aşasan,  
Yenə də zirvələr sənə güləcək.*

Bu şeirin ədəbi qəhrəmanını nə keçmişdə, nə də geləcəkdə yox, indiki zəmanəmizdə görmək mümkünür. Bu boynuyoğunu istədiyi olmasa da, istədi pula ala bilir. Bu boynuyoğunu təfəkkürü olmasa da, millətin adından danışmaq kürsüsünü də satın ala bilər. Bir sözlə, bu boynuyoğunu bugünkü şəraitdə, indiki mühitdə pul ilə nəyə desən qadir ola bilər. Bircə Sabir onun gözünə görünməsin. İndi daha açıq və aydın başa düşmək olar: Sabirin dirilməsi mümkün mü..

*(Davamı var)*



**Əli Rza XƏLƏFLİ**